



ƏLİ BƏY AZƏRİ

HALAL EHSAN

(hekaya)

Qardaşlar içində ən kiçiyi olan Aslan əmim taksi sürücüsüdür. Səhər obaşdan evdən çıxır, bir də axşam şər qarışından sonra evə qayıdır. Gün ərzində evdə olmadığından yalnız bayram günləri onu görə bilirdik.

Bir dəfə çox vacib işim çıxdı, mütləq əmimlə görüşüb məsləhətləşməliydim. Onun şəhərdə tanımadığı bir küçə, bir yaşayış massivi, hətta bir tin, dalan da tapmaq olmazdı. Bazarları, anbarları, topdansatış mərkəzlərini, onların iş prinsiplərini də pis bilmirdi. Hardan nə soruşturdın, məlumatı vardi. Hamı da ona: "Maşallah, sənə halaldi", deyərdi.

Mən ona zəng vuranda səhər saatları olardı. İşdə olduğunu, müştəri apardığını söylədi.

-Harda görüşə bilərik? - deyə soruşdum.

-Saat on iki də Baba məscidinin qabağında ol! - dedi. - Hara getsəm də günortaya ora gələcəm.

Əvvəl təəccübləndim: "Bu niyə görüş yeri məscidin qabağına salır, olmaya qohumlardan, tanışlardan ölen olub, mənim xəbərim yoxdur?" Sonra fikirləşdim ki, yəqin əmimin "iş yeri" oradır. Axı şəhərdə fəaliyyət göstərən taksilər hardasa toplaşırlar...

Baba məscidinin qabağında avtobusdan düşəndə, saata baxmasam da elə əmim dediyi vaxt olardı, ya beş-on dəqiqə tez, ya gec, fərq etməzdi. Hələ avtobusla gələndə fikirləşdim ki, məscidin qabağında dörd-beş ma-

şın olar, o da taksilər. Amma belə olmadı, məscidin arxa tərəfi də, qabağı da, ikitərəfli yolun bir qıraqı da maşınla dolu idi. Bura maşın bazarını xatırlatdı mənə, aşağısı iki yüz maşın vardi. Onların arasında əmimin maşının asanlıqla tapa bilməyəcəkdir. Elə avtobusdan bir az aralanıb zəng etmək istəyirdim ki, hardansa özü peyda olub mənə yaxınlaşdı.

-Gəldin, Nadir? - Soruşdu.

-Gəldim, əmi. - Cavabını verdim.

Hərçənd cavab verməsəydim də ayındı, özü görmüşdə ki, gəlmışəm, heç soruşturma da ehtiyac yox idi.

-Onda gedək.

-Hara?

-Məscidə.

Əvvəl elə düşündüm ki, onların ofisləri, toplandıqları yer məsciddədir. Sonra buna şübhə ilə yanaşdım, özəl taksi sürücüləri niyə məsciddə toplaşın, onların ofisləri niyə məsciddə olsun. Məscid məgər ofis yeridir?

-Məscidə niyə?

-Məscidə nəyə gedərlər? Gedək ehsan yeyək.

-Əmi, nə ehsan? Hüzür yerimiz var? Kimse rəhmətə gedib, mənə demirsınız?

-Hər gün hüzür yeri olur, hər gün kimsə rəhmətə gedir də... İndi onsuz da günortadır. Hardasa oturub çay içməliyik, bir qismət çörək yeməliyik. Elə gedək məsciddə bir qis-

mət ehsan yeyək. İmkan olar orda, olmaz da gəlib burda söhbətimizi edərik.

-Əmi...

-Burda hər gün böyüklərə ehsan verirlər. Özləri deyiblər.

-Sən get. Mən burda gözləyərəm.

-Gəl, gəl, sənin nə işinə var... mənimləsən. Burda məni bütün işçilər tanırı.

Məscid yolun sağ tərəfində idi, ərazidə, bəlkə də ən böyük, əzəmətli bir tikinti sayılırdı. Məscidin arxa tərəfində üçmərtəbəli mərasim zallarından ibarət bir bina da vardi, hüzür yerləri bu binada təşkil olunurdu. Əmimlə həmin binanın qabağına gəldik, pilləkənlərlə yuxarı qalxıb binaya daxil olduq. Birinci mərtəbə geniş foyesi və dörd zaldan ibarətdi. Foye adamlı dolu idi, qaynayırdı. Liftə yaxınlaşdıq. Liftin qapısında da gözləyənlər çox idi. Lift qapısının yuxarı hissəsində böyük məlumat lövhəsi asılmışdı, oradan hansı zalda kimin hüzür məclisi təşkil olunduğunu öyrənmək mümkündü. Əmimin dediyinə görə, bu binada irili-xirdalı on zal vardi. Əsas zal üçüncü mərtəbədə yerləşirdi, burda ən böyük zal o idi, adına "pravitelstvennyi", yəni, "hökumət zalı" deyirdilər. Burada prezident aparatında işləyənlərin, nazirlərin, rektorların, bir sözlə; çox böyük vəzifəlilərin, onların ən yaxın qohumlarının və varlıların hüzür məclisləri təşkil olunur. Onlar siyahı tutub gələnlərdən pul yığmırlar. Odur ki, onların ehsanını yemək halaldır, həm də savabdır. Bunun düz olub-olmadığını mən deyə bilməzdim, birinci dəfəydi belə bir şey eşidirdim, əmim belə deyirdi.

-Gəl, pilləkənlə qalxaq. - Əmim liftin ağzında gözləyən adamların çoxluğu ucbatın-dan belə təklif etdi.

Biz pilləkənlərlə yuxarı qalxdıq, bizdən başqa da çox adam pilləkənlərlə yuxarı qalxırdı. Yuxarı foyelərdə də adam əlindən tər-pənmək olmurdu, çox sıxlıq idi.

-Buyurun, keçin! - Burada əmimi tanıydılar, tanımadılar deyə bilmərəm, amma hörmətlə qarşılıyırırdılar. O da ya başı ilə təşəkkürünü bildirir, ya da "başınız sağ olsun",

"axırıncı qəminiz olsun", "Allah səbr versin" kimi ifadələr işlədib təziyəsini bildirirdi.

Beləliklə, biz üçüncü mərtəbədəki ən böyük zalın, əmimin "pravitelstvennyi" adlan-dırdığı zalın qapısı ağızına gəlib çıxdıq. Əmim içəri keçənlərlə bərabər tam sərbəst olaraq:

-Allah o dünyasını versin! - dedi və içəri keçdiq.

Mən çox narahat idim. Qorxurdum ki, in-dicə saxlayacaqlar məni, hara gəldiyimi, ki-min yaşına gəldiyimi soruştacaqlar. (Zalın nömrəsini əvvəlcədən bilmədiyimdən heç məlumat lövhəsindən də mərhumun adını oxumamışdım) Sonra da buradan mitilimi geri qaytaracaqlar. İnanın, qapının ağızından içəri keçəndə elə bildim ki, qıl körpüsünü keçi-rəm, bu dəqiqə səndərləyib qır qazanına dü-shəcəm. Bircə onu bilirdim ki, geriyə dönüş yoxdur, hər necə olsa, əmimin arxasınca getmək lazımdır. Xəcalət təri məni basmışdı, tüklərimin dibinə kimi İslammışdım.

Zalın sol tərəfindəki ikinci cərgə boyunca gedib, hardasa, yuxarı tərəflərdə əyləşdik. Nəzərimə çarpan ilk əlamət üç molların məclisi idarə etməsi oldu.

Əmimlə yanaşı oturduq.

-Qarşı tərəfə getmək olmaz. - Əmim zalın girəcəkdə sağ tərəfindəki cərgəni göstərdi. - Orada böyüklər, nazirlər, komitə sədrləri, deputatlar, aparat işçiləri otururlar. Bura gələsi olsan, həmişə bu tərəfdə otur. Burada sənin heç kimlə işin yoxdur, heç kimin də səninlə işi yoxdur. Ehsanını ye, mollanı dinqə, "Allah rəhmət eləsin", de, sonra da sakitcə çıx get. Bu zalda hüzür məclisi keçirənlər gələnlər-dən pul yığmırlar.

Bu dəm şəbbəxeyir iki nəfər danışa-danışa gəlib qabağımızda əyləşdi, başqa stullarda əyləşmişdilər, bircə bizim qabağımız boş idi.

-Şadlıqlarda görüşək. - Əmim baxdı ki, onlar salamsız-kalamsız gəlib əyləşdilər, özü onları salamladı.

Əmimə heç əhəmiyyət də vermədilər.

Biri mənə yaman tanış gəlirdi, onu harda-sa görmüşdüm, ya hardansa tanıydım, amma ha fikirləşirdim, yadıma sala bilmirdim.

-Bu ki, Musa Səlimbəylidir. - Əmim həmin adama diqqətlə baxdığını görüb qulağıma piçildadı, amma onun piçiltisi yaman uca-dan səsləndi.

-Peyğəmbərin gül camalına bir salavat çevirək! - Yaxşı ki, molla uca səsi ilə onların diqqətini yayındırdı, qanımın arasına girdi, yoxsa onun qəzəbli baxışından canımı qurtra-bilməyəcəkdir, bəlkə də nə isə ağır söz deyəcəkdir.

Musa Səlimbəylinin zəhmlı qırğı baxışıvardı, adamın bağrını yarındı. Gözaltı baxdım ki, əlindəki xurmanı təpəmə çırpmağa hazırlıdır. Elə ki, molla peyğəmbərin gül camalına salavat çevirdi, Musa dərhal əlindəki xurmanın ağızına basaraq qabağındakı armudu stəkanını götürüb çaydan bir qurtum içdi.

Fikrim ondaydı, bir stəkan çayı beş xurma ilə ötürdü içəri - özü də necə xurma. Burdakı xurmalar da iriyilər, əmim demişkən "pravitelstvennilər" üçündü, indiyədək mən belə xurma görməmişdim.

Mollanın nə isə oxumasından istifadə edən əmim qulağıma tərəf əyildi:

-Bu, nazir deyil?

-Nazir yox, komitə sədri. - Bildim ki, Musa Səlimbəylini soruşur, belə cavab verdim.

-Hə də...

-Hə, özüdür.

-Bəs nə yaxşı o tərəflərdə oturmayıb?

-Görünür o tərəflərdə yer olmayıb.

-Yenə işləyir?

-Yox. Keçən ildən mitilini atıblar bayıra. İndi yiğdiqlarını xırıd eləyir.

-Bilirsən nə qədər adamın çörəyinə bais olub, pensiyasın dayandırıb.

-Arsızdı ki...

Musa Səlimbəylinin qulaqları yaxşı eşidilmiş. Bizə elə tərs-tərs baxdı ki, qorxudan istədim durub çıxmam. Əmim pencəyimin qolunu dartdı.

Masaya ehsan gəldi. Hər kəs başını aşağı salıb ehsan yeməyə başladı. Musa hamidan tez yedi. Dovğanı başına çəkdi, burnuna bulasdırdı. İstədim deyəm, çəkindim, birdən acığı tutar deyə salfet uzatmağa da ehtiyatlan-

dım. Musa Səlimbəyli elə burnu qaşqalı sağasola baxır, yanındakı ilə nə barədəsə yeyin-yeyin danişirdi. Heç yanındakı da burnunun qaşqasını ona demirdi.

Mən isə dovğanın qapağını açıb qaşıqla yeməyə başladım. Nazir olmağınan deyil ki, süfrə mədəniyyəti yoxdur. Tək o deyil e..., nazirlər, deputatlar hamısı dovğanı başına çəkir, hortahortla sümürürdülər. Kənardan çəkib özlərinə göstərən gərəkdi.

-Nədi? Məni görməmisiniz? - Musa Səlimbəyli birdən bizə bozardı.

-Görməsəydi bundan yaxşıydı.

-Nə pisliyim keçib sizə?

-Hələ bir soruştursan da... Ölkədə pislik eləmədiyin adam qalib ki..?

-Voobşə, siz kimsiniz? Kimin hüzürünə gəlmisiniz?

-Bunun sizə dəxli yoxdur.

-Aha, ehsanlıksınız deməli... Gəlib onun bunun ehsanını havayı yeyib çıxıb gedirsınız.

-Guya siz havayı yemirsınız? Guya siz çıxanda siyahıya yüz manat yazdırıb gedirsiniz?

-Yox, yazdırımrıq...

-Onda sizinlə bizim ehsan yeməyimizin nə fərqi oldu?

-Fərqi var. Bizim haqqımız çatır, çünki biz tanıyırıq.

-Fərqi o gözə görünməzdən başqa heç kim bilməz. Tanıyb-tanımadığın dəxli yoxdur.

-Musa, Allah sənin belini qırsın. - Kimsə arxa masadan səsləndi. - Mənim pensiyamınıyə kəsirdin ə..? Qurumsaq, mənim ayağım kərtənkələ quyuğuydu ki, uzanıb gəlib yeri-nə çatsın... Mən ayağımı Qarabağda qoyub gəlmişəm, sən heç Qarabağın səmtin də tanımirsan...

Molla süfrə duasını verirdi.

Musa onunla gəlmış adama nə işarə elədi-sə cəld ayağa qalxıb çıxışa doğru irəlilədilər.

-Buna bax! Hələ dili də var, haqdan danişır! - Əmim astadan dilləndi. - Bəlkə min adamın haqqını yeyib... Belələrinə heç salavat da düşmür, nəinki "fatihə" verib Allahdan rəhmət diləmək...